



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

### I Yazı

*Hər bir xalqın varlığında milli-mənəvi dəyərlər və yaxud mentalitet (lat. «mens» sözündəndir, ağıl, düşünçə, ruhi-mənəvi yanaşma tərzi deməkdir) də mühüm rol oynayır. Yani vahid bir ərazidə yaşayan, eyni soykökə, dilə, iqtisadi hayat birliliyinə malik olan müxtəlif etnoslar üçün milli mənəviyyatın, özünməxsusluğun olması və qorunması da vacibdir. Qeyd etmək lazımdır ki, millətin təşəkkül səbəblərindən biri kimi də məhz mənəviyyat birlüyü, onun mənəvi siması, mənəvi dəyərləri, eləcə də ayrıca bir qrup insanların özlərinə məxsus keyfiyyətləri (mentalilik) göstərilir.*

Bizcə, milli-mənəvi dəyərlər və milli mentalitet əsasən, bir-birlərinə yaxın anlayışlardır. Həmin bu anlayışlarda millətin keçmişə aid ırsı, dini və fəlsəfi dünyagörüşü, əlaqə qaydaları, həyat tərzi öz əksini tapır. Sadəcə olaraq, milli-mənəvi dəyərlər daha geniş məna daşıyır və millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını özündə ehtiva edir. Milli mentalitet isə daha çox insanların ictimai şüruundakı dünyagörüşün özünməxsusluğunun ifadəsidir. Bu baxımdan, milli mentalitet milli-mənəvi dəyərlərdən milli özünüdərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli özünməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özünüdərkə ehtiyac yaranır. Yəni millət etnik kimliyinin, dilinin, mədəniyyətinin assimilyasiya olunmasını sövq-təbii hiss edərək özünümüdafiəyə cəhd edir. Bu zaman milli-mənəvi dəyərlər mentalilik formasında – etnik mənşəyi, dili, mədəniyyəti, dini, sosial heyati, məsiət münasibələri ilə bağlı keçmişini sürurunda canlandırıb onu yalnız ona aid olan milli-mənəvi dəyərlər, milli sərvətlər əsasında mübarizə aparma səviyyəsinə yüksəldir.

Ümumiyyətə, mentalilik hər bir millətin özünməxsus psixoloji, mədəni, dini və fəlsəfi həyat terzidir. Bu mənada hər hansı bir millət özünü başqa xalqlardan fərqləndirmədən, yalnız onun keçmişine məxsus olan milli xüsusiyyətləri müəyyənləşdirmədən milli istiqlal uğrunda mübarizə apara bilməz. Milli mentalitetin yüksək səviyyəye qalxması ilə milli özünüdərkə prosesi başlayır. Bu mənada milli mentalitetə aid olan hər bir anlayış milli özünüdərkə səviyyəsinə qalxıb milli ideyaya çevrile bilməz. Yalnız o anlayış,

milli mentalitet səviyyəsindən milli özünüdərkə qədər yüksələ bilər ki, onun ciddi elmi-fəlsəfi əsasları olsun. Çünkü milli mentalitetdən fərqli olaraq milli özünüdərkə hər hansı bir etnik toplumun başqa etnoslardan fərqli özəlliklərini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir.

Fikrimizcə, milli mənəvi dəyərlər(lər) dedikdə isə, ilk növbədə milli sərvətlərimiz, mədəniyyətimiz, mənəviyyatımız, dilimiz, adət-ənənələrimiz, dini-fəlsəfi dünyagörüşümüz başa düşülməlidir. Əslində burada başlıca, ənənəli olan milli mənəviyyat, milli sərvətlər, milli özünməxsusluq, yaxud da milli mentalitetdir. Bu mənada "milli-mənəvi dəyər" anlayışındaki "dəyər" sö-

### Mentalilik və milli-mənəvi dəyərlərin izahundakı fərqliliklər və oxşarlıqlar

*«Mentalitet» anlayışını geniş şəkildə tədqiq edən Həsən Quliyevin fikrincə, onun arxetip ünsürleri geniş zaman diapazonunda dəyişməz qalır. Bu baxımdan «mentalitetin tərəqqiyə münasibətdə xüsusi immunitətə malik olduğunu, ənənəvi ictimai təsisatlarla daxil olduğunu» görmək olar. Alima görə, keçid dövründə baş verən yeniləşmə mentalitet anlamını ortaya qoyub ki, bu da, keçmişin xüsusiyyətlərini qorumağı, yaxud da bu günün tələblərini mentalitetin xüsusiyyətlərinə uy-*

ve fəaliyyətində görünür» (4, s. 319).

Deməli, mentalitet hər bir xalqa aid milli-mənəvi dəyərlərin özünməxsus şəkildə ifadəsidir. Başqa bir tədqiqatçı Q.C. Əliyevin fikrincə, mentalitetin fəlsəfi-tarixi, mədəni-ətnik səviyyələrdə öyrənilməsi vacibdir. Onun fikrincə, mentalitet sosial-fəlsəfi fenomen olmaqla yanaşı, həm də adətlərin, əlaqə sərvətlərin, dini etiqadlarının, şururun, vərdişlərin sayəsində formalaşmışdır: «Mentalitet əsasən, orijinal təfəkkür əsulunu, ağıl tərzini, hətta sosial-psixoloji ovqatı bildirmək üçün işlədir» (5, s. 29).

*Filolog Arif Acaloğluna görə, mifologiya milli mentalitetlə bağlıdır, onun mahiyyətini ifadə etdir və formalaşdırır. Bu mənada da türk*

mənəvi dəyərdən daha yüksək səviyyəye qalxaraq, milli ideyaya və nəticədə milli ideologiyanın tərkib hissəsinə çevrilə bilər. Eyni zamanda o mənəvi dəyərlər, anlayışlar milli ideya, sonrakı mərhələdə milli ideologiya kimi qəbul edilə bilər ki, onun da yalnız milli mənəvi mənada deyil, həm də elmi, fəlsəfi, siyasi və ideoloji baxımdan da əsası olsun. Fikrimizcə, milli ideya konkret bir millətə aid anlayış kimi yaranır və həmin millətin oyanışının və inkişafının istiqamətvericisi olur. Milli mənəvi dəyərlərdən, milli sərvətlərdən millətin tərəqqisi, milli kimliyi və ləyaqətinin müdafiəsi, milli dövləti yaşatması üçün istifadə olunarsa, onda onlar milli ideyaya çevrilə bilər (1, s. 39-40).


## Azərbaycan türk mentaliliyi və milli-mənəvi dəyərlər

zü isə qiymətləndirmədən daha çox hər bir xalqa məxsus sərvəti, özünməxsusluğu, mentaliliyi ifade edir. Bu baxımdan "Azərbaycanda Türk mentaliliyi" dedikdə, Azərbaycan xalqına məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni ırsın, dini-fəlsəfi baxışla-

ğunlaşması zərurətini yaratmışdır (2, s. 120).

Rəbiyyət Aslanova da H.Quliyev kimi ideologiyani arxetipliklə əlaqələndirərkən mentalitet məsələsinə də toxunmuşdur: «Məhiyyətəcə ictimai fenomen olan mentalitet, ictimai şururun yüksək

mifologiyasının təməlini və başlıca məzmununu tanrıçılıq təşkil edir (6, s. 41). Arif Acaloğlu hesab edir ki, türk xalqlarının mənəvi həyatında böyük yer tutan şamanizm (əslində qəmliq-F.Ə.) də, türk mentaliteti olan tanrıçılıq üzərində qurulmuşdur (6, s. 48).



rın milli ideyaya çevrilməsi prosesi nəticəsində bütövləşməsi, çülgalaşması və vahid xətt üzrə formalaşmasına zəmin yaradan dəyərlər nəzərdə tutulur. Burada irəli sürülen müddəə Azərbaycan xalqında milli ideya təşəkkül tapana qədər hər hansı bir ideyanın və yaxud ideyaların olmaması demək deyildir. **Əksinə həmin dövrə qədər mövcud olan mədəni ırsın, dini-fəlsəfi təsəvvürərin, milli xüsusiyyətlərin nəcər və hər hansı salınması, bütövləşməsi, başqa sözlə ideologiyalaşmasının təzahürərinin hənsi mənəviyyat və milli sərvətlər nəticəsində meydana çıxmazı ilə bağlıdır. Bir sözə, mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktörələrdir. Biri olan mənəviyyatla six bağlı olub, insanın özünü, təmsil olunduğu etnik kimlik çərçivəsində təsdiqləməsidir.**

**Milli-mənəvi dəyərlər daha geniş məna daşıyır və millətin bütün tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını özündə ehtiva edir. Milli mentalitet isə daha çox insanların ictimai şüruundakı dünyagörüşün özünməxsusluğunu ifadəsidir. Bu baxımdan, milli mentalitet milli-mənəvi dəyərlərdən milli özünüdərkə bir keçiddir.**

səviyyədə rasionallaşdırılmış formalarını (elmi, dini, fəlsəfəni, siyasəti, mədəniyyəti, ideologiyani və s.) təhləşürlərə aləminin dərin qatları ilə arxetip «mədəni simvol və kodları» əlaqələndirərək insanların bütövlükde həyat tərzini formalaşdırır» (3, s. 87).

Yadigar Türkel isə yazar ki, mentalitet «millətin tarix boyu yaşıdığı təbii şəraitin, uğurlu, ağırlı-acılı, mədəni, iqtisadi, sosial, dini, ruhi-mənəvi həyat proseslərinin təsirilə formalaşıb, onun davranış-

Bizcə, milli mənəvi dəyərlər milli mentalitet, milli mentalitetlə milli özünüdərkə, eləcə də həmin anlayışlarla milli ideya arasında müəyyən əlaqələr vardır. Fikrimizcə, milli mənəvi dəyər də, milli özünüdərkə də, milli ideya da xalqın soykökü, dili kimi vacib əlaqələndirərkən mentalitet məsələsinə də toxunmuşdur: «Məhiyyətəcə ictimai fenomen olan mentalitet, ictimai şururun yüksək

Milli mənəvi dəyərin, o cümlədən milli mentalitetin milli ideyaya çevrilməsi məsələsində onun miqyasına, əhəmiyyətinə və xalqın bütün təbəqələri tərəfindən qəbul edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Çünkü yalnız bu halda hər hansı bir anlayış milli

### Milli-mənəvi və dini dəyərlərə münasibətdə mühafizəkarlıq və islahatçılıq

Son əsrlərdə milli-mənəvi və dini dəyərlərə münasibətdə mühafizəkar, xüsusiilə ifrat formada mühafizəkar mövqedə dayanan mütəfəkkirlerimiz yeniləşmənin əleyhdarı olub, bu kimi məsələlərdə xüsusiilə də, islam dini, ya da şəriət çərçivəsindən kənara çıxmağı mümkünəzəs hesab edilər. Bunlar arasında Əbu Həsən Raci, Məhəmməd Əmin Dilsuz, Molla Hüseyin Dəxil, Əbu Turab Axundoglu, Mir Möhsün Nəvvab, Əbdüssəlam Axundzadə, Yusif Talibzadə, Sultan Məcid Qənizadə, Qarabəyli və başqalarının adlarını çəkə bilərik. «İslam birlüyü»ni öncə çəkərək milli mənəviyyəti dini kimliyin içində eridən mühafizəkar islamçılar (Əbuturab Axundoğlu, Əbdüssəlam Axundzadə, Yusif Ziya Talibzadə və b.) hesab edirdilər ki, xalqın keçmişdən uzaqlaşması, köhne ehkamların zəifləməsi, ifrat sərbəstlik müsəlmanlara üz verən bütün bəlaların yeganə mənbəyidir.

*Onlar müsəlmanların nicatını yalnız ilkin İslam və şəriət qanunlarına olduğu kimi əməl etməkdə görürdülər (7, s. 37). Məsələn, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxüllisləmi olmuş Axund Əbdüssəlam Axundzadə hesab edirdi ki, müsəlman xalqların sosial-siyasi problemlərlə üzülməsinin əsas səbəbi əsl İslami dəyərlərde, qayda-qanunlardan uzaq düşmələridir. Onun fikrincə, hazırda müsəlman xalqları, xüsusiilə türklər qarşılaşıqları problemləri həll etmək üçün, ilk növbədə, dini-elmi biliklərinin kamilləşdirilməli və sözün həqiqi mənasında İslam dəyərlərə əməl etməlidirlər (8, 3). Əbuturab Axundoğlu da Qərbyönüli yeniləşməyə qarşı çıxaraq müsəlman xalqları arasında məzəhəb ayrılığına son qoyulmasını və bütün müsəlmanların sidq ürəkdən Qurana və Məhəmməd peyğəmbərin (s) əhli-beytinə tapınmasını və şəriətə olduğu kimi əməl edilməsini vacib hesab etmişdir (9, s. 32). O, Avropa mədəniyyətini İslam mədəniyyətinə düşmən elan edərək ona qarşı mübarizə aparmışdır (10).*